

“Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yəşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”na əlavə

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yəşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə-fakturanın forması

Seriya _____ nömrə _____

Tarix “ _____ ” _____ 20 _____ il

Satıcı _____
(satıcının tam adı, VÖEN-i, təsərrüfat subyektinin (obyektinin) ünvanı)

Alıcı _____
(soyadı, adı və atasının adı)

Alıcının şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verildiyi yer _____

Alıcının vətəndaşı olduğu ölkənin adı (vətəndaşlığı olmayan şəxsin daimi yaşadığı ölkənin adı)

Obyektin tikintisinə icazə sənədinin rekvizitləri _____
(icazə nömrəsi və tarixi)

Tikinti obyektinin istismarına icazə sənədinin rekvizitləri (olduğu halda) _____
(icazə nömrəsi və tarixi)

Yaşayış və qeyri-yəşayış sahələrinin təqdim edilməsi barədə sənədin rekvizitləri _____
(nömrəsi və tarixi)

Sıra №-si	Binanın təqdim edilmiş tərkib hissəsinin növü	Binanın ünvanı	Yaşayış və qeyri-yaşayış sahələrinin		Sahəsi (kv. m-lə)	1 (bir) kvadratmetrinin satış qiyməti, ƏDV-siz (manatla)	Binanın təqdim edilmiş tərkib hissəsinin dəyəri, ƏDV-siz (manatla)	Vergi tutulan əməliyyatlardan hesablanmış ƏDV (manatla)	Cəmi məbləğ (manatla)
	(yaşayış və ya qeyri-yaşayış sahəsi)		yerləşdiyi mərtəbə	mənzilin nömrəsi			6 * 7	8 * 0,18	8 + 9
1	2	3	4	5	6	7	8	9	10
X					X	X			
	Yekun								
Qaytarılacaq ƏDV-nin məbləği (manatla)									

Satıcının səlahiyyətli şəxsi

M.Y. _____
 (imza) (adı, soyadı) (vəzifəsi)

Alıcı _____
 (imza) (adı, soyadı)

Satıcının bank hesabının nömrəsi _____

Qeydlər:

1. Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisi həmin sahələrin tam dəyəri (ƏDV daxil olmaqla) nağdsız qaydada (alıcının bank hesabından satıcının bank hesabına ödəmə tapşırığı əsasında köçürmə yolu ilə və ya alıcı tərəfindən birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə) satıcının bank hesabına ödənildikdə və ƏDV məbləği satıcının ƏDV-nin depozit hesabına ödənildikdə qaytarılır.

2. Alıcı eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahəsi aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetrdən və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir.

3. Alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri satıcıya tam şəkildə ödənildikdən 90 (doxsan) gün sonra müraciət edildikdə, ƏDV-nin qaytarılmasına yol verilmir.